

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Neftçi Peşəkar” Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyətinin Səhmdarına və İdarə heyətinə

Rəy №GqV0TKE26h

Biz “Neftçi Peşəkar” Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Cəmiyyət”) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən mənfəət və zərərlər haqqında hesabatdan, maliyyə vəziyyəti haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, qoşma maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri peşəkar mülahizəmizə görə, cari dövrün maliyyə hesabatlarının auditini zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini kontekstində və onlara dair rəyimizi formalaşdırarkən nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluk və ya səhvlər

(davamı növbəti səhifədə)

nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəkəklə nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qəzəbli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət

yetirməliyə və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyə. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfəi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

“Caspian Consulting and Partners” MMC adından

Abdinova Elnurə Tofiq qızı
Direktor-Auditor

Bakı, Azərbaycan Respublikası
“15” mart 2024-cü il





İCAZƏ

Qeydiyyat nömrəsi AT/126 " 26 " oktyabr 2021-ci il

Azərbaycan Respublikasının Auditorlar Palatası

(icazə verən orqanın adı)

Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35

(icazə verən orqanın ünvanı)

Auditor fəaliyyəti

(icazə verilən hərəkət)

həyata keçirməyə icazə verir.

İcazə verilib **"Caspian Consulting and Partners" MMC**

(hüquqi şəxs, xarici hüquqi şəxsin filialının)

Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 1

və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı

VÖEN 1304517191

(və fəaliyyət ünvanı, VÖEN)


İcazənin müddəti 03 noyabr 2021-ci il 03 noyabr 2026-cı il
(başlama tarixi) (bitmə tarixi)

İcazəni imzalayan vəzifəli şəxs **Vahid Novruzov Tapdıq oğlu**
(adı, soyadı və atasının adı)

Vəzifəsi **Azərbaycan Respublikası Auditorlar Palatasının sədri**

M.Y.


(imzası)



**“Neftçi Peşəkar” Futbol Klubu Məhdud
Məsuliyyətli Cəmiyyəti
BALANS HESABATI**

31 dekabr 2023-cü il tarixinə bitən il üzrə

Qeyd

Azərbaycan Manatı ilə

**31 dekabr
2023-cü il**

**31 dekabr
2022-ci il**

AKTİVLƏR:

Dövriyyə aktivləri	13		
Pul vəsaitləri və onların ekvivalentləri	12	218 907	62 323
Sair aktivlər		280 800	46 245
Sair debitor borclar		36 492	9 942
Mal-material dəyərliləri / ehtiyatlarVergi aktivləri		200 027	55 654
Dövriyyə aktivlərinin cəmi:	8	736 226	174 164
	9	-	

Qeyri-dövriyyə aktivləri

Əsas vəsaitlər		4 245 824	4 462 904
Qeyri-maddi aktivlər - oyunçular		800 822	194 828
Qeyri-maddi aktivlər – digər		20 157	2 145
İnvestisiyalar		7 928 076	7 928 076
Qeyri-dövriyyə aktivlərinin cəmi:		12 994 879	12 587 953

CƏMİ AKTİVLƏR:

ÖHDƏLİKLƏR	14	13 731 105	12 762 717
Qısamüddətli öhdəliklər	15	-	
Oyunçuların transferi üzrə kreditör borcları	16	-	
Vergi və sosial fondlara olan borclar		131 225	85 000
Sair kreditör borcları "AFFA"		80 217	33 665
Sair kreditör borcları " PFL"	25	7 033	14 316
Sair qısamüddətli öhdəliklər	17	6 980	97 185
Qısamüddətli öhdəliklərin cəmi:		2 096 150	1 120 052
		2 321 606	1 350 218

Təxirə salınmış vergi öhdəlikləri

Əlaqəli tərəflərə olan borclar	1	-	
--------------------------------	---	---	--

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR:

CƏMİ ÖHDƏLİKLƏR:		3 714 000	200 021
TƏMİZ AKTİVLƏR (ÖHDƏLİKLƏR)		6 035 606	1 550 239
Nizamnamə kapitalı		-	
Yığılmış zərər		1 600	1 600
Əlavə kapital	-	1 664 624	1 851 756
CƏMİ KAPİTAL		9 358 522	9 358 522
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		7 695 498	11 211 878
YOXLAMA:		13 731 105	12 762 717

Rəhbər: Mahmudov F.C

15.03.2024-cü il




Baş mühasib Əlizadə N.Z

15.03.2024-cü il



"Neftçi Peşəkar" Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI
31 dekabr 2023-cü il tarixinə bitən il üzrə
GƏLİRLƏR

Azərbaycan Manatı ilə

Qeyd	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
19	131 044	79 412
	14 630 203	10 466 986
	2 564 700	1 226 000
18	29 544	6 899
	17 355 491	11 779 297
19, 20	2 193 943	1 637 016
	2 193 943	1 637 016
19	491 486	711 044
	491 486	711 044
	20 040 920	14 127 357
21	3 627 738	3 086 192
	3 627 738	3 086 192
	12 469 615	8 218 242
23	12 469 615	8 218 242
	3 191 137	1 270 158
	305 418	191 625
23	3 496 555	1 461 783
8	371 964	422 135
9	831	238
	372 795	422 373
28	21 616	65 828
29	439 182	216 588
	-	64 738
30	82 206	
31	58 048	
32	612 529	551 794
22	2 011 691	319 108
	3 225 272	1 218 056
	325 031	60 172
	325 031	60 172
	7 865	986
	184 676	116 034
	232 836	194 272
	48 160	78 238
	3 516 380	416 713
	3 516 380	416 713

Bilet satışından
 Reklamdan gəlir və sponsorlardan daxilolmalar

Futbol İnkişaf Fondu

Nümayiş hüququndan gəlir

Kommersiya gəlirləri

BİLET SATIŞI, REKLAM VƏ SPONSOR, NÜMAYİŞ HÜQUQU VƏ KOMMERSİYA GƏLİRLƏRİNİN CƏMİ:

UEFA-nın pul mükafatı və həmrəylik ödənişləri

CƏMİ UEFA-NIN PUL MÜKAFATI VƏ HƏMRƏYLİK ÖDƏNİŞLƏRİ

Əlaqəli tərəflərə qoyulmuş ianələr

Sair əməliyyat gəlirləri

SAİR ƏMƏLİYYAT GƏLİRLƏRİNİN CƏMİ:

CƏMİ GƏLİRLƏR:

Satışın maya dəyəri

SATIŞIN MAYA DƏYƏRİNİN CƏMİ:

Oyunçular (əsas heyət) - əmək haqqı

Oyunçular (digər) - əmək haqqı

Oyunçular - vergi, sosial sığorta və digər fondlara ayırmalar

Oyunçular (digər) üzrə vergi, sosial sığorta və digər fondlara ayırmalar

Oyunçular - sair mükafatlandırma

OYUNÇULAR ÜZRƏ ƏMƏK HAQQI VƏ MÜKAFATLANDIRMA, VERGİ, SOSIAL SİĞORTA VƏ DİGƏR FORDLARA OLAN XƏRCLƏRİN CƏMİ:

Digər əməkdaşlar - əmək haqqı

Digər əməkdaşlar - vergi, sosial sığorta və digər fondlara ayırmalar

Digər əməkdaşlar - sair mükafatlandırma

DİGƏR ƏMƏKDAŞLAR ÜZRƏ ƏMƏK HAQQI VƏ MÜKAFATLANDIRMA, VERGİ, SOSIAL SİĞORTA VƏ DİGƏR FORDLARA OLAN XƏRCLƏRİN CƏMİ:

Əsas vəsaitlərin amortizasiyası

Qeyri-maddi aktivlərin amortizasiyası

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin qiymətdən düşməsi

KÖHNƏLMƏ, AMORTİZASIYA VƏ QIYMƏTDƏN DÜŞMƏNİN CƏMİ:

Oyunların keçirilməsinə çəkilən xərclər

Reklam və marketing xərcləri

Kommersiya fəaliyyətinə çəkilən xərclər

Daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclər

Daşınmaz əmlak və idman obyektlərinə icarə haqqları

Qadın futbol klubu sektoruna ayrılan xərclər

Gənclər sektoruna ayrılan xərclər

Sair əməliyyat xərcləri

ƏMƏLİYYAT XƏRCLƏRİNİN CƏMİ:

Oyunçuların qeydiyyatının əldə edilməsi və ya qeydiyyatdan çıxarılması

Digər qeyri-maddi aktivlərin silinməsindən mənfəət (zərər)

OYUNÇULARIN QEYDİYYATININ ƏLDE EDİLMƏSİ VƏ QEYDİYYATDAN ÇIXARILMASININ CƏMİ:

Əsas vəsaitlərin silinməsindən mənfəət (zərər)

Maliyyə xərcləri

Məzənnə fərqi üzrə zərər

Məzənnə fərqi üzrə zərər

XALIS MALİYYƏ XƏRCLƏRİNİN CƏMİ:

VERGİ GƏLİRLƏRİ (XƏRCLƏR)

Vergidən əvvəlki mənfəət

Vergidən sonrakı zərər

ÖDƏNİLMİŞ DİVİDENDLƏR

Dividend ödənişindən sonrakı mənfəət (zərər)

Rəhbər: Mahmudov F.C

15.03.2024-cü il





Baş mühasib Əlizadə N.Z

15.03.2024-cü il




“Neftçi Pəşəkar” Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti
KAPİTALDA DƏYİŞİKLİKLƏR HESABATI

Azərbaycan Manatı ilə

31 dekabr 2023-cü il tarixində bitən il üzrə

	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bövlüklürl-məmiş mənfəət (zərər)	Cəmi Kapital
1 yanvar 2022-ci il tarixə qalıq		1 600	9 358 522	2 461 839	11 821 961
2022-ci il üzrə xalis mənfəət (zərər)			-	416 713	- 416 713
Yenidənqiymətləndirmə			-	193 370	- 193 370
Elan edilmiş dividendlər					
Vergi təsiri üzrə ehtiyatlar	23				
31 dekabr 2022-ci il tarixə qalıq		1 600	9 358 522	1 851 756	11 211 878
2023-cü il üzrə xalis mənfəət (zərər)			-	3 516 380	- 3 516 380
Yenidənqiymətləndirmə					-
Elan edilmiş dividendlər					
Vergi təsiri üzrə ehtiyatlar	23				
31 dekabr 2023-cü il tarixə qalıq		1 600	9 358 522	1 664 624	7 695 498



Rəhbər: Mahmudov F.C

15.03.2024-cü il





Baş mühasib Əlizadə. N.Z


15.03.2024-cü il

“Neftçi Peşəkar” Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI - DOLAYI
METODLA
31 dekabr 2023-cü il tarixinə bitən il üzrə

Azərbaycan Manatı ilə

	Qeyd	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət /zərər	-	3 516 380,40	- 416 713
Mənfəət vergisi üzrə xərclər			
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:			
· Hesablanmış faiz xərcləri		371 964,19	
· Əsas vəsaitlərin amortizasiyası		325 861,82	482 546
· Qeyri-maddi aktivlərin amortizasiyası			
Dövrüvvə kapitalında dəyişikliklər:			
· Oyunçuların transferi üzrə kreditör borclarında artım/azalma		46 225,40	- 192 954
· Sair aktivlərdə artım/azalma	-	234 554,79	848 531
· Vergi və sosial fondlara olan borclarda artım/azalma	-	144 372,81	704 270
· Sair debitorlarda artım/azalma	-	26 550,39	13 718
· Sair kreditordlarda artım/azalma	-	925 163,06	- 844 879
Faiz ödənişindən əvvəl əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Ödənilmiş faiz xərcləri			
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-	2 252 643,92	594 520
Investisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin xaric olması üzrə qalıq dəyəri		38 745,75	
Oyunçuların qeydiyyatının əldə olunması üzrə hesablaşmalar	-	931 025,40	- 255 000
Qeyri maddi aktivlərin alınmasına görə ödənişlər	-	18 993,00	
Əsas vəsaitlərin alınmasına görə ödənişlər	-	193 478,28	- 1 397 751
			786 575
Investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-	1 104 750,93	- 866 176
Maliyyə fəaliyyəti nəticəsində pul vəsaitlərinin hərəkəti			
Nizamnamə kapitalının artırılması			
Bank borclarından yaranan pul vəsaitlərindən daxilolmalar	-	200 021,00	25 000
Əlaqəli tərəflərə olan borclarda artım		3 714 000,00	
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		3 513 979,00	25 000
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)			
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		62 323,00	- 308 979
İlin sonuna pul vəsaitləri və bank overdraftları		156 584,15	- 62 323
İl ərzində artım (azalma)		218 907,15	- 246 656

Rəhbər: Mahmudov F.C
15.03.2024-cü il




Baş mühasib Əlizadə N.Z
15.03.2024-cü il

